

**MƏCBURI KÖÇKÜNLƏRİN SOSİAL ADAPTASIYASINA TƏSİR GÖSTƏRƏN
AMILLƏRİN PSIXOLOJİ TƏHLİLİ**

Rəşid Cabbarov,
psixologiya üzrə fəlsəfə doktoru, dosent,
E-mail: rashid.cabbarov@mail.ru

Müşviq Mustafayev,
psixologiya üzrə fəlsəfə doktoru.
E-mail: mustafayev76@mail.ru

Diyana İbrahimova,
BDU-nun fəlsəfə doktoru programı üzrə doktorantı.
E-mail: diyaneibrahimova@mail.ru

Könül Qocayeva,
ADPU-nun məzunu
E-mail: konulqocayeva@gmail.ru

Rəyçilər: psixol.ü.fəls.dok., dos. L. Əmrəhli,
psixol.ü.fəls.dok., dos. N. Rzayeva

Açıq sözlər: sosial adaptasiya, qaćın, məcburi köçkünlər, stress, səxiyyət, cəmiyyət, həyacan, davranış strategiyası

Ключевые слова: социальная адаптация, беженцы, вынужденные переселенцы, стресс, личность, общество, тревога, стратегия поведения

Key words: social adaptation, refugees, compelled immigrants, stress, personate, society, excitement, behavior strategy

Ermenistannın Azərbaycana qarşı hərbi təcavüzü 20-ci əsrin sonlarında postsovət məkanında ən qanlı müharibələrdən birincə səbəb oldu. Azərbaycan bu müharibə nəticəsində 20 faizə qədər ərazilərini itirdi. 1 milyona yaxın insan öz evindən qaćın düşdü. Mühərabənin gətirdiyi ağır əzəblər və öz yurd-yuvasını tərk etmiş insanlarda müxtəlif psixi pozuntular, bu və ya digər spesifik problemlər ortaya çıxardı. Bu nəinki insanın bütün həyatını əhatə edir, hətta dünyaya gələn yeni nəsillərə də çox ciddi təsir göstərir. Bütün bu səbəblər o qədər dərin və ciddidir ki, bu münəaqışının sosial-psixoloji təraflarını araşdırılmasını zoruri edir.

Digər tərəfdən qaćın və məcburi köçkünlərin sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi və onların adaptasiya qabiliyyətinin azalmasına səbəb olan amillərin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni həyat şəraitində adaptasiya prosesi çox mürəkkəb xarakterə malikdir. Bu proses öz daimi yaşayış yerindən zorla başqa yərə köçürülmüş insanlar üçün isə daha çətindir. Bura iqtisadi qaydaların çətinliyi, məcburi köçürülmə şəraitində miqrasiya axınlarının dövlət tərəfindən tənzimlənməsi təcrübəsinin azlığı, məcburi köçkünlərin vəziyyəti haqqında real informasiya qitliği, bu informasiyanın alınmasının metod və alətlərinin işləniləməsi hazırlanmaması və s. məsələləri aid etmək mümkündür(7, s. 45).

Qaćınların və məcburi köçkünlərin sosial adaptasiya probleminin aktuallığı aşağıdakı məsələlərin öyrənilməsinə yönəlmüş sosiol-psixoloji tədqiqatların aparılmasına səbəb oldu: məcburi köçkünlərin yeni şəraitə adaptasiya prosesi nə ilə şərtlənməşdir və bu prosesə hansı amillər təsir göstərir? Adaptasiya prosesinin optimallığına nail olmaq məqsədilə ayrı-ayrı məcburi köçkünlər və yerli cəmiyyətlərin subyektləri üçün tövsiyələr necə olmalıdır?


Rəşid Cabbarov, Müşviq Mustafayev, Diyanə İbrahimova, Könül Qocayeva

Aparılan araşdırmların təhlili göstərir ki, bu istiqamətdə aparılan işlərin tədqiqatın çətinliyi onunla bağlıdır ki, məcburi köçkünlərin probleminin həlli regional səviyyə ilə məhdudlaşır. Bu zaman məcburi şəkildə köçkünlərin düşən insanların yeni yerdə qalmış situasiyasının bütün kəskinliyi açılır və "qəbul edən" tərəfin vəziyyəti mürəkkəbəşir. Bu vəziyyət Ermənistandan və Qarabağdan məcburi köçkünlərin düşmüş insanların davranışında da özünü bürüzə verir (3, 89).

Digər tərəfdən qeyd edək ki, alışılmamış mühit öz neqativ təsirini qaćın və məcburi köçkünlərin davranışında özünü göstərməyə başlayır. Diskomfort hissi, yerli sakinlərlə qarşılıqlı anlaşılmazlıq və onlar tərəfindən qəbul edilməmək qeyd etdiklərimizin ilkin əlamətləridir. Bütün bunlar isə öz növbəsində məcburi köçkünlərdə möyusluğun, çəşniliğin, frustrasiya və depressiyanın yaranmasına gətirib çıxardır. Bu dövrdə "yad adam" yalnız öz həmyerililəri ilə münasibətdə olmaqla (əgər belə bir imkan vardırsa) və onlarla təssüratlarını bölmüşmək reallıqdan qaçmağa çalışır, bir növ sanki yeni şəraitə adaptasiya olunmağa cəhdələr edir. Bu prosesdə dezeləntəsiyə simptomları tamamilə kəməksizlik hissində təzahür edən böhran nöqtəsinə çatır. Yeni mühitə uğurla adaptasiya olmağı bacarmayanlar stratifikasiya vəziyyətinin aşağı pillələrinə enirlər, çünki onlar üçün bir yerdən digər yere köçmə prosesi səciyyəvi xarakter alır (4, 52).

Bütün bu qeyd etdiyimiz məsələləri tədqiq etmək üçün biz Bakı şəhərində fərdi evlərdə yaşayan məcburi köçkünlər və qaćınların yeni şəraitə adaptasiya olmasının səviyyələrini müəyyənləşdirmək üçün sorğu keçirdik. Həmin sorğuda əsas məsələ məcburi köçkünlərin və qaćınların adaptasiyasına mane olan amilləri üzə çıxarmaq, onun qarşısını almaq yollarını müəyyənləşdirmək və davranış strategiyalarını aydınlaşdırmaqdandır ibarət idi.

Respondentlər Bakı şəhərində məcburi köçkünlərin adaptasiyasını çətinləşdirən əsas səbəblər kimi işədüzəlmə problemini, iqtisadi və mənzil problemini hesab edirlər, şəxsiyyətlərarası münasibətlər problemi arxa plana keçir. Respondentlərin təxminən hər altıncı göləcəkdən əmin deyil. Cinayətkarlıq problemi, əmək haqqının və vəsaitlərin yetəri olmaması, ekoloji problem sosial adaptasiyanı saxlamaq amili kimi Bakı şəhərində yaşayan məcburi köçkünlər üçün aktual deyil (şəkil 1).



Şəkil 1. Bakı şəhərində yaşayan məcburi köçkünlərin adaptasiyasını çətinləşdirən səbəblər.

Şəkil 1-dən göründüyü kimi məcburi köçkünlərin adaptasiyasını çətinləşdirən amillər sırasında ilk sıradə torpaqların itirilməsi amili dayanır. Daha sonra isə respondentlərin əksəriyyətinin fikrincə, şəxsi motivlər, uşaqların gələcəyi, perspektivlər və mənzil problemi də bu adaptasiyanı çətinləşdirən səbəblər sırasındadır. İş problemi, qeyri-stabillik, əmək haqqının gecikdirilməsi amili dənəzətindən tədqiqatın nəticələri göstərir ki, qaćınlar və məcburi köçkünlər ola bilən ki, fiziki baxımdan yeni şəraitə uyğunlaşınlar, amma psixoloji baxımdan yeni şəraitə uyğunlaşmaq onlar üçün olduqca çətindir. Sorğu zamanı biz insanlarda möhz psixoloji adap-

Məcburi köçkünlərin sosial adaptasiyasına təsir göstərən amillərin psixoloji təhlili

tasıyanın zəif olduğunu, bunun isə həmin insanların emosional vəziyyətinə təsir göstərdiyini aydın şəkildə hiss etdik.

Empirik bazanın korrelyasiya təhlili (cədvəl 1) göstərdi ki, qacqınların və məcburi köçkünlərin adaptasiya dərəcəsi köçməzdən əvvəlki maddi təminat səviyyəsinə görə ailə kateqoriyası ilə, öz perspektivlərinin qiymətləndirilməsi ilə, adaptasiya probleminin həllinə emosional münasibətlə və yaşayış planları ilə daha sıx şəkildə bağlıdır.

Sosial adaptasiya səviyyəsinin korrelyasiyası

Cədvəl 1.

İndikator	Korrelyasiya əmsali	Əks fərziyyənin əhəmiyyəti (ikişərli)
Təhsil səviyyəsi	-0,126*	0,011
Maddi təminat səviyyəsi	0,300*	0,023
Həyat perspektivlərinin qiymətləndirilməsi	0,289*	0,031
Adaptasiya perspektivlərinin qiymətləndirilməsi	0,480**	0,000
Yeni yaşayış yerində qalmağın həllinin sabitliyi	0,515**	0,000


Qeyd:
 * korrelyasiya 0,05 səviyyəsində əhəmiyyətlidir
 ** korrelyasiya 0,01 səviyyəsində əhəmiyyətlidir

Cədvəl 1-dən göründüyü kimi, qacqınların və məcburi köçkünlərin adaptasiya dərəcəsinin korrelyasiya təhlili prosesində aşağıdakı statistik cəhətdən əhəmiyyətli olan asılılıqlar aşkar edilmişdir:

adaptasiya dərəcəsi və şəxsi perspektivlərin qiymətləndirilməsi arasında düz mütənasib asılılıq aşkar edilmişdir: məcburi köçkün şəxsi perspektivlərini nə qədər aşağı qiymətləndirirsə, yeni yerə adaptasiya dərəcəsi də bir o qədər çətin olur.

adaptasiya dərəcəsi və yeni yerə adaptasiya probleminin həllinə baxış arasında düz mütənasib asılılıq aşkar edilmişdir: adaptasiya probleminin həllinə baxış nə qədər optimist olarsa, adaptasiya prosesi bir o qədər uğurludur – orta qüvvəli asılılıq;


Tədqiqat zamanı respondentlərin yeni məkana adaptasiya olmağında əhəmiyyətli fərqlər aşkar edilmişdir (Şəkil 3).



Şəkil 3. Məcburi köçkünlərin adaptasiya səviyyəsinin göstəriciləri

Şəkil 3-dən də göründüyü kimi, tədqiq olunanların 12%-də adaptasiyanın orta dərəcəsi, 24%-də orta dərəcəsindən aşağı, 64%-də isə aşağı səviyyəsi müşahidə edilmişdir. Beləliklə, aydın olur ki, məcburi köçkünlərin adaptasiyası hələ də tam başa çatmamışdır və adaptasiyalarının on aşağı səviyyəsi müşahidə edilməkdədir.

Rəşid Cubbarov, Müşviq Mustafayev, Diyanə İbrahimova, Kənül Qocayeva



Şəkil 4. Adaptasiyanın perspektivlərinin qiymətləndirilməsi.

Şəkil 4-dən göründüyü kimi, adaptasiyanın perspektivlərini qiymətləndirən zaman respondentlərin əksəriyyəti (12%) xüsusi ümid və illuziyalara qapılır, 21%-də həyacan və inamsızlıq, 76%-də isə qorxu və ümidsizlik müşahidə olunur. Tədqiqatdan göründüyü kimi respondentlərinin hər yedinciisi yeni yerə adaptasiya probleminin həllinə ümid və optimizmlə baxır.

Beləliklə, tədqiqat nəticələrinin təhlili göstərir ki, məcburi köçkünlərin sosial-demoqrafik, səsiyal-iqtisadi, sosial-peşə xarakteristikalarla və sosial adaptasiya dərəcəsinə görə fərqlənən üç qrupunu aşkar etmişdir:

1-ci qrupa yaşılı nəslin nümayəndələrini aid etmək mümkündür. Bu qrupa müharibəni gözəlti ilə görmüş və yurd-yuvasını, bütün sərvətimi köçkünlükdə itmiş həyatın axarı ilə davam etmək xüsusilə çətin olan insanlar daxildir. Onlar üçün illər ötsə də, problemlər qalır, daim evə qayıtməq haqqında düşünürərlər. Bu qrupa daxil olan insanlar üçün evə qayıtməq, qoyub gəldikləri keçmişə dönəmək, anlamını xatırladır. Bu qrupa aid olan məcburi köçkünlərin adaptasiya səviyyəsi aşağıdır, gələcəklə bağlı qorxu və ümidsizlik özünü göstərir.

2-ci qrupa orta nəslə aid olan məcburi köçkün və qacqınları aid etmək mümkündür. Bu qrupa daxil olan insanlarda adaptasiya səviyyəsi ortadan aşağıdır. Onlar probleminin həllinə daha optimist yanaşırlar. Onlar məcburi köçkünlərin sosial cəhətdən daha fəal hissəsini təşkil edir.

3-cü qrupa gənc nəsil məcburi köçkünləri aid etmək mümkündür. Bu qrupa aid qacqın və məcburi köçkün uşaqları Bakı şəhərində də doğulsalar da və işğal altındakı torpaqları görməsələr də dərk edirlər ki, əslində vətənləri haradır və həmin yerdə qayıtməq lazımdır. Bu yaş qrupuna aid olan insanlarda fiziki adaptasiya dərəcəsi çox yüksək olsa da, psixoloji adaptasiya səviyyəsi orta səviyyədədir.

Aparılmış tədqiqat əsasında qacqınların və məcburi köçkünlərin adaptasiya davranışının tipologiyası müəyyən edilmişdir: "yaşılı" (könlüllü, passiv, regressiv adaptasiya davranışı), "orta nəsil" (könlüllü, fəal, regressiv adaptasiya davranışı) və "gənc nəsil" (məcburi, fəal, orta adaptasiya davranışı).

Beləliklə, müxtəlif yaş qrupuna aid olan qacqınların və məcburi köçkünlərin Bakı şəhəri üzrə sosial adaptasiyasının bizim aşkar etdiyimiz xüsusiyyətləri və tendensiyaları onların adaptasiya strategiyalarının səmərəliliyini yüksəltməyə və qacqınların və məcburi köçkünlərin sosial adaptasiya prosesinin optimallaşdırılması üzrə dövlət siyasetinin prioritet istiqamətlərini müəyyən etməyə kömək edəcəkdir.

Məqalənin elmi yeniliyi. Qacqınların və məcburi köçkünlərin sosial-psixoloji adaptasiyası prosesinə maneə olan amillər araşdırılmış və bu sahədə aparılmış tədqiqatlar sistemləşdirilmişdir. Məqalədə qacqınların və məcburi köçkünlərin adaptasiya dərəcəsi və şəxsi perspektivlərin qiymətləndirilməsi arasında düz mütənasiblik aşkar edilmişdir. Yəni məcburi köçkün şəxsi perspektivlərini nə qədər aşağı qiymətləndirirsə, yeni şəraitə adaptasiya səviyyəsi də bir o qədər ağınlı olur.

Məqalənin praktik əhəmiyyəti. Tədqiqatdan əldə olunmuş nəticələr qacqınların və məcburi köçkünlərin sosial-psixoloji adaptasiyası prosesinin təşkilində, sosial işçilərin fəaliyyətində, qacqın və məcburi köçkünlərlə

bağlı reabilitasiya işinin aparılmasında və bu istiqamətdə xüsusi kursların və treninglərin təşkilində istifadə oluna bilər.

ƏDƏBİYYAT

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2006.
2. Zotova O.I., Kryjeva I.K. Некоторые аспекты социально-психологической адаптации личности. M., 1979.
3. Ромм М.В. Адаптация личности в социуме: теорет.методол. аспект. Новосибирск: Наука, 2002.
4. Годберн И. Клиническая психология.М., 1992.
6. Хорни К. Самоанализ.СБП.:2002.
7. Triandis H.C. Culture and Conflict // International Journal of Psychology, 2000.

R. Джаббаров, М. Мустафаев, Д. Ибрагимова, К. Годжаева

ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ФАКТОРОВ, ОКАЗЫВАЮЩИХ ВЛИЯНИЕ НА СОЦИАЛЬНУЮ АДАПТАЦИЮ ВЫНУЖДЕННЫХ ПЕРЕСЕЛЕНЦЕВ

РЕЗЮМЕ

В статье анализируются закономерности процесса психологической адаптации людей, ставших вынужденными переселенцами из Карабаха, а также систематизируются проведенные в этой области исследования. Было выявлено, что на социально-психологическую адаптацию вынужденных переселенцев влияют различные факторы. В статье посредством экспериментального метода исследования изучаются некоторые переменные – длительность проживания на новом месте, уровень адаптации, оценка перспектив адаптации и различные возрастные категории. На основании проведенного экспериментального исследования была установлена типология адаптационного поведения беженцев и вынужденных переселенцев. В заключение можно сделать вывод, что адаптация беженцев и вынужденных переселенцев еще не окончена, и проведение ряда социально-психологических работ в этом направлении имеет особое значение.

R. Jabbarov, M. Mustafayev, D. Ibrahimova, K. Gojayeva

THE PSYCHOLOGICAL ANALYSIS OF THE FACTORS INFLUENCING ON SOCIAL ADAPTATION OF COMPELLED IMMIGRANTS

SUMMARY

In the article are analysed laws of process of psychological adaptation of the people who have become by compelled immigrants from Karabakh, and also are systematised the researches carried out in this field. It has been revealed, that socially-psychological adaptation of the compelled immigrants is influenced by various factors. In the article by means of an experimental method of research are studied some variables as a duration of residing on a new place, adaptation level, an estimation of prospects of adaptation and various age categories. On the basis of the spent experimental research has been established the typology of adaptable behavior of refugees and the compelled immigrants. In summary it is possible to draw a conclusion, that adaptation of refugees and the compelled immigrants is not ended yet, and carrying out of some socially-psychological works in this direction has special value.

Redaksiyaya daxil olub: 01.06.2016